

**AZƏRBAYCAN RESPUBLİKASININ  
AUDİTORLAR PALATASI ŞURASININ  
QƏRARI**

**Bakı şəhəri**

**№297/1**

**12 yanvar 2018-ci il**

**Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında  
yeni Komitələrin və Komissiyanın yaradılması və tərkiblərinin təsdiq  
edilməsi barədə**

“Azərbaycan Respublikasında Auditor xidmətinin inkişaf Konsepsiyasında (2012-2020-ci illər)” həyata keçirilməsi nəzərdə tutulmuş «Auditor xidmətinin inkişafında və tənzimlənməsində Auditorlar Palatasının Şurası yanında komitələrin rolunun gücləndirilməsi» və «Auditin idarə edilməsi və tənzimlənməsi sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi»nə dair tədbirlərin icrasını təmin etmək, habelə Palatanın Şurası yanında Komitələrin işlərinin daha da təkmilləşdirilməsi məqsədilə Auditorlar Palatasının Şurası

**QƏRARA ALIR:**

1. Auditorlar Palatasının Şurası yanında fəaliyyət göstərən komitələrin adları aşağıdakı redaksiyada verilsin:

- I. Keyfiyyət nəzarət üzrə komitə;
- II. Standartlaşdırma və metodologiya üzrə komitə;
- III. Milli audit dəstək və məcburi audit üzrə komitə;
- IV. Qanunvericilik və hüquqi məsələlər üzrə komitə;
- V. Beynəlxalq əlaqələr üzrə komitə;
- VI. Korrupsiyaya, dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitə;
- VII. Kadr hazırlığı və ictimaiyyətlə əlaqə üzrə komitə.

2. Auditorlar Palatasının Şurası yanında komitələrin tərkibi aşağıda göstərilən üzvlərdən ibarət olmaqla təsdiq edilsin:

**Keyfiyyət nəzarət üzrə komitə**

Kərimov Vəli	Sərbəst auditor – sədr
Axundov Nazim	Sərbəst auditor – sədr müavini
Teymurov Turqay	“Ernst & Yanq Holdings (SiAyEs) Bi.Vi” şirkətinin Azərbaycan Respublikasındakı filialının audit üzrə partnyoru – üzv
Talıbov Nəcəf	Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri – üzv
Məcidov Məcid	Azərbaycan Respublikası Mərkəzi Bankının Daxili audit departamentinin Audit şöbəsinin direktor müavini-şöbə rəisi (təqdimata əsasən) – üzv
Musayev Oqtay	Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi vergi orqanalrı ilə iş üzrə departamentinin baş direktorunun müavini, baş vergi xidmət müşaviri (təqdimata əsasən) – üzv

Allahverdiyev Elnur	Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzəret Palatasının Lisenziyalaşdırma və sertifikatlaşdırma idarəsinin rəisi (təqdimata əsasən) – üzv
---------------------	--

#### **Standartlaşdırma və metodologiya üzrə komitə**

Abbaslı Namiq	“ANR Audit” MMC-nin direktoru, auditor – sədr
Həsənov Camal	“Deloitte & Touche” MMC-nin audit üzrə direktoru – sədr müavini
Muradxanova Nəsibə	“KPMC Audit Azərbaycan” MMC-nin Baş meneceri-auditor – üzv
Səfərəliyev Rüstəm	“Baker Tilly Audit Azərbaycan” MMC-nin auditoru – üzv
Əlizadə Rahim	Sərbəst auditor – üzv
Axundov Nihad	Auditorlar Palatasının üzvü – üzv

#### **Milli auditə dəstək və məcburi audit üzrə komitə**

Hüseynov Zamin	“ABAK-Az Crowve LTD” MMC-nin direktoru, auditor – sədr
Hüseynov Fərhəddin	“LŞ Audit” MMC-nin direktoru, auditor – sədr müavini
Bənnayev Elxan	Sərbəst auditor – üzv
Məhərrəmzadə Əlibala	“Kaspian Audit Kompani” MMC-nin direktoru – üzv
Rəsulzadə Elnur	Sərbəst auditor – üzv
Əhmədov Hafiz	Sərbəst auditor – üzv

#### **Qanunvericilik və hüquqi məsələlər üzrə komitə**

Qurbanov Elçin	“VXA Audit” MMC-nin direktoru, auditor – sədr
Kərimova Nərgiz	“Ernst & Yanq Holdings (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının audit üzrə partnyoru – sədr müavini
Axundov Vaqif	Sərbəst auditor – üzv
Soltanov Qulu	Sərbəst auditor – üzv
Əliyev Ruhin	“İntex Audit” MMC-nin direktoru, auditor – üzv

#### **Beynəlxalq əlaqələr üzrə komitə**

Bayramova Lamiyə	“L.B. Audit xidməti” MMC-nin direktoru, auditor – sədr
Hüseynzadə Ziya	“PKF Audit Azərbaycan” MMC-nin direktoru, auditor – sədr müavini
Rəhimov Vəli	Auditorlar Palatasının üzvü – üzv
Cəfərov Elçin	Sərbəst auditor – üzv
Fətiyev Üzeyir	Sərbəst auditor – üzv

### **Korrupsiyaya, dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitə**

Fətiyev Üzeyir	Sərbəst auditor – sədr
Məmmədov Şahbaz	“Cavid Audit” MMC-nin direktoru, auditor – üzv
Hüseynzadə Ziya	“PKF Audit Azərbaycan” MMC-nin direktoru, auditor – üzv
Mikayılzadə Rəqif	Sərbəst auditor – üzv
Şirinov Yasin	Sərbəst auditor – üzv
Rəhimov Vəli	Auditorlar Palatasının üzvü – üzv
Hüseynov Zamin	“ABAK-Az Crowve LTD” MMC-nin direktoru, auditor – sədr
Cəfərov Altay	Sərbəst auditor – üzv

### **Kadr hazırlığı və ictimaiyyətlə əlaqə üzrə komitə**

Qurbanov Abbasəli	“Analitik - Audit Konsaltinq” MMC-nin direktoru, auditor – sədr
Süleymanov İlham	“İmdad Audit” MMC-nin direktoru, auditor – sədr müavini
Namazova Cəmilə	Azərbaycan Dövlət İqtisad Universitetinin professoru (təqdimata əsasən) – üzv
Sadıxov Azad	“FCHAIN Audit” MMC-nin auditoru – üzv
Axundov Nazim	Sərbəst auditor – üzv

3. Auditorlar Palatasının üzvləri tərəfindən Peşəkar Mühasiblərin Etika Məcəlləsinə (PMEM) riayət olunması sahəsində onlara tələb olunan metodik dəstək və qabaqcıl xarici təcrübənin geniş yayılmasına nail olmaq, bu istiqamətdə daha çevik və operativ qərarların qəbul edilməsini təmin etmək, habelə Palata üzvlərinə Auditorlar Palatası Şurasının 2015-ci il 25 noyabr tarixli 269/1 sayılı “Auditor xidməti sahəsində araşdırma və intizam tədbirləri sistemi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi barədə” qərarında nəzərdə tutulan tədbirlərin icrasını vaxtında və kollegial şəkildə həyata keçirməklə Palata üzvləri arasında peşəkar intizam səviyyəsini yüksəltmək yolu ilə auditə ictimai etimadın gücləndirilməsini təmin etmək məqsədi ilə Auditorlar Palatasının Şurası yanında Etika və intizam komissiyası yaradılsın.

4. Etika və intizam komissiyası aşağıdakı tərkibdə təsdiq edilsin:

### **Etika və intizam komissiyası**

Əliyev İbiş	Sərbəst auditor – sədr
Süleymanova Elzadə	“Azal-Audit” MMC-nin direktoru-auditor – sədr müavini
Paşayev Mövlan	“Praysvoterhauskupers Audit Azərbaycan” MMC-nin Azərbaycan üzrə idarəedici partnyoru – üzv
	Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər)Təşkilatları Milli Konfederasiyasının (təqdimata əsasən) – üzv

Rüstəmli İlhamə	Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının İnsan resursları idarəsinin aparıcı mütəxəssisi (təqdimata əsasən) – üzv
Abbasov Azər	Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitoringi Xidmətinin Hüquq sektorunun müdiri (təqdimata əsasən) – üzv
Mahmudova Lələ	Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İnsan resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri (təqdimata əsasən) – üzv
Hüseynov Kamil	“Güncel Bağımsız Denetim Danışmanlık və Yeminli Mali Müşavirlik” MMC-nin auditoru – üzv
Əliyev Xələddin	Sərbəst auditor – üzv
Şiriniyov Yasin	Sərbəst auditor – üzv

5. Auditorlar Palatasının Şurası yanında komitələrin və komissiyanın rəhbərlərinə (V.Kərimov, N.Abbaslı, Z.Hüseynov, E.Qurbanov, L.Bayramova, Ü.Fətiyev, A.Qurbanov, İ.Əliyev) tapşırılsın ki, Palatanın müvafiq struktur bölmələri ilə birlikdə iki həftə müddətində komitələrin və komissiyanın Əsasnamələrinin və 2018-2019-cu illər üzrə iş planlarının layihələrini hazırlayıb təqdim etsinlər.

6. Auditorlar Palatasının 2017-ci il 31 yanvar tarixli 285/4 sayılı qərarı qüvvədən düşmüş hesab edilsin.

7. Bu qərarın mətninin Palatanın internet səhifəsində yerləşdirilməsi təmin edilsin.

**ŞURANIN SƏDRİ**

**V.NOVRUZOV**